

Keçən əsrin əvvəllərində erməni cəlladlarının Bakı, Samaxı, Quba, Qarabağ və ölkəmizin digər ərazilərində törətdikləri qətlamların tarixi səbutları olan kütləvi məzarlıqlar, arxiv sənədləri hayların cinayətlərinə şahidlik etməkdədir.

1917-ci ilin dekabrından başlayaraq erməni silahlı quldur dəstələri azərbaycanlıların yaşadıqları kəndlərə intensiv basqınlar edib əhalidən Ermənistana tabe olmayı tələb edirdilər. Cavanşir qəzasının düzənlilik hissəsində yerləşən kəndlərdə vəziyyət dağlıq əraziyə nisbətən yaxşı olsa da qəzanın Kolanlı icmasına daxil olan 12 kənd - Dəmirlilər, İmarət-Qərvənd, U mudlu, Qaralar, Sırxavənd, Çıraqlı, Əliağalı və digərləri hər tərəfdən erməni kəndləri ilə əhatə olunduğu üçün azərbaycanlılarla əlaqə saxlamaq istəyən əhalini erməni kəndlərindən keçmək məcburiyyətində idilər. Bu isə onların real surətdə ölümle üzleşməsi demək idi.

1918-ci ilin sentyabr-dekabr aylarında qədər davam edən qırğınlardan beşən əhalini yolla olursa-olsun, erməni quldur dəstələrinin mühasirəsini yarış Arandaki azərbaycanlı kəndlərinə getməyi qərara alırlar. Qaçın kəndlilərin çoxu - xüsusilə qadınlar və uşaqlar soyuqdan, acliqdan və xəstəlikdən yollarda tələf olmuş, qaça bilməyənlər - xəstə, qoca və hətta əllillər qəddarcasına güllələnmiş və ya xəncərlə doğranaraq oldürülmüşlər.

Azərbaycan torpaqları hesabına Ermənistən "dövlət"i yaradıldıqdan sonra ermənilər daha da azgınlaşaraq bu dəfə "Qarabağ respublikası" yaratmaq həvəsinə düşürlər. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M. Top-

cubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışqlar zamanı ermənilərin heç bir əsası olmayan bu iddiaları barədə demişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi beş, ya on kənd məsələsi deyil, mühəbişə bütün dörd sancaq - Şuşa, Cavanşir, Cəbrayıllı və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarşıq məskundurlar. Bunuyla belə, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq".

Sülhə gəlməyən erməni quldur dəstələri tərəfindən Azərbaycan kəndlərinin talan edilməsi, mal-qaranın sürülüb aparılması, dinc adamların döyüllərək şikət edilməsi, qətlə yetirilməsi adı hala çevrilmişdir. Toqquşmalar zamanı bir neçə kənd (İmarət-Qərvənd, U mudlu) ermənilərin təqibindən yaxa qurtarmaq üçün Murovun keçilməz yollarından adlamaq məcburiyyətində qaldıqları üçün daha çox itki vermişlər.



Qarabağ qəzasında ermənilər yaşına, cinsinə fərqli qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikətlərə belə aman vermədən azərbaycanlılar amansızlıqla qətlə yetirildilər. Bir çox hallarda aqlaşımaz qətl formaları tətbiq edildi. U mudlu kənd sakınları Süleyman Qazaxaslan oğlu, Məmməd Məşədi paşa oğlu və Kazım Atamoğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirildikdən sonra cəsədləri doğranaraq hər hissəsi bir yerdə asılmışdır.

Qarabağ bölgəsində 1918-ci və 1919-cu illerin əvvəllərində erməni təzyiqlərinə daha çox məruz qalan qazalardan biri da Cəbrayıllı idi. 1918-ci ilin dekabrında vahid mərkəzdən idarə olunan ermənilər qəzanın azərbaycanlı kəndlərinə basqınlar etməyə, talanlar

nə müraciət edərək qırğınlara son qoymağı, Andranikin quldur dəstəsini Azərbaycan ərazisindən geri çəkməyi tələb etmişdi. Ermənistən hökuməti həmin məktuba cavabında riyakarlıqla bildirmişdi ki, "general Andronik, həm də onun dəstəsi Ermənistən rəhbərliyinə, onun vozifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər. Beləliklə, general Andronik və onun dəstəsinin Ermənistən milli qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur və Ermənistən Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə cavabdeh deyildir".

Qarabağda ermənilərin azərbaycanlılara vurduğu ən böyük ziyan Şuşa qəzasının ərazisidə ermənilərin həmisi əllərinə keçirmək üçün can atdıqları Şuşa şəhəri idi. Qəzanın Zəngəzurla sərhəd hissəsində erməni silahlı quldur dəstələri azərbaycanlılar yaşayan Eyyavəzli, Dolanlı, Şıxlardan, Məlikli və s. kəndlərini qarot edərək viran qoydular.

Erməni quldurlarının arxalarında ilk növbədə Ermənistən rəhbərliyi və quldur Andranik durmasayıd, belə qanlı qırğınlar tərətməyə cəsarət etməzdilər. Hələ 1918-ci il avqustun əvvəllərində Andronikin öz başkəsənləri ilə qəflətən Zəngəzur və Qarabağ torpaqlarında görünməsi ilə əhaliyə davamlı divan tutmağa başlanmışdır. Bununla əlaqədar Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 15 avqustda Ermənistən hökuməti-

ri Gorusa gəldikdən sonra onlar daha da fəallaşmışdır. Quldurbaşı əvvəlcə burada bütün Qarabağ ermənilərinin ümumi əhəmiyyətli mökəlliyyətini elan etdi. Erməni kəndliləri ile birlikdə hərəkət edən quldurlar Zəngəzur qəzasında azərbaycanlıların yaşadıqları kəndləri yandırbıq dağıdır, əhalini vəhşicəsinə qırırdılar. Buna baxmayaraq, əhalinin müqavimətini qırmaq mümkün olmurdı. Quldurbaşı Andronik üç dəfə Zəngəzur dərəsindən keçərək Qarabağın mərkəzi Şuşa şəhərini tutmağa təşəbbüs etsə də, onun hücumları yerli əhali tərəfindən dəf edildi. Nəticədə qanlı döyüşlərdə böyük itki verən Andranik geri çökilməyə məcbur olurdu.

Yolların silahlı quldurlar tərəfindən bağlanması, 8 ay mühasirədə qalması Şuşada faciəli vəziyyət yaratmışdır. Şəhərdə və etraf kəndlərdə olan ermənilər general-qubernatorluğun həvəsi yaranmış vəziyyətdən istifade edərək onları mühasirəde saxlamaq, dağıtmış, əhalisinə qarşı hər cür yaramazlıqlar tərətməyə çalışırdılar.

Şuşa-Qaryagın və Şuşa-Əsgəran yollarını tam nəzarət altında saxlayan ermənilər öz həmyerilərinə gizli silah-sursat getirirdilər. Həmin il iyunun 1-də silahlı ermənilərin gizli yolla şəhərə daxil olduğu haqda məlumat alan Azərbaycanın Şuşadakı həvəsi orqanları Üçməx yüksəkliyində azərbaycanlılara məxsus səngərlərdə gözətçilərin sayını artırdılar. Şəhərin İrəvan darvazası tərəfində isə post yaradaraq şəhərə gələnlər üzərində nəzarəti gücləndirdilər. İyunun 4-də sə-

hər gözlənilmədən Üçməx yüksəkliyində tərəfdən başlayan atışma tezliklə bütün şəhəri bürüdü. Məlum oldu ki, Üçməx yüksəkliyindəki səngərlərdə mövqə tutan 50 nəfərə yaxın erməni silahlı Arzumanovun başçılığı ilə azərbaycanlı əsgərlərə hücum edib.

1919-cu il avqustun sonlarında Azərbaycan hökuməti ilə Qarabağ Erməni Milli Şurası arasında deklarasiya imzalandı. Bu deklarasiya ilə Qarabağ erməniləri Azərbaycanın həkimiyətini tanır, Azərbaycan hökuməti isə onlara mədəni milli muxtarlıyyət hüququ verirdi.

Bununla belə, sülhü qəbul etməyən erməni ideoloqları "Ararat respublikası" hökumətinin gizli tapşırıqlarını həyata keçirmək üçün yollar axtarır, yeni çıxışlara hazırlaşır və bunun üçün fürsət gözləyirdilər. Ermənilərin belə bir çıxışı 1920-ci il mart ayının 22-də Novruz bayramı günü baş verir. Həmin gün Şuşa şəhəri, Şuşa qəzası və onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər qiyam qaldırırlar. Martin 23-də bütün günü şəhərdə atışma gedir, gün batana yaxın qiyamçılar Azərbaycanın ordusunun hissələri qarşısında dayana bilməyərək şəhəri tərk etməyə məcbur olurlar.

Ermənilərin Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı XIX əsrəndə başlatıldığı qətlamlara nəhayət, XXI əsrəndə, 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əbədi olaraq son qoyuldu. Yüz illərlə ermənilərin qan gölünü əvəz etmək Qarabağ və Şərqi Zəngəzur indi cənnətə çevrilir.

*Elşən QƏNİYEV,
"Azərbaycan"*